

NƏ qədər mətbuatda işıqlandırılsa da, maarifləndirilmə işləri aparılsa da, qadınlara qarşı zoraklıq bu gün də var. Ondan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir. Zoraklıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, onların inkişafın məhdudlaşdırır. Müsahibim deyir ki, bütün hallarda şiddetə məruz qalan qadın özü başa düşməli, dərk etməlidir ki, bunu ona yaşatmağa heç kimin haqqı yoxdur: "Onun nəinki qadın, insan kimi hüquqları pozulub və o, öz hüququnu müdafiə etməlidir. Bunun üçün isə ilk növbədə, insan kimi öz həyatına, fikirlərinə dəyər verməli və öz hüququnu bilməlidir. Bilmirsə, öyrənməli, hüquqi dəstək almalıdır". Müsahibim "Üç nöqtə" qəzetiñin qonağı Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri Sevinc Fədaidir.

"Şiddətə məruz qalan qadın dərk etməlidir ki, ona bunu yaşatmağa heç kimin haqqı yoxdur"

Bir çox qadınlar şiddetə məruz qalanda, qorxuqları üçün səslərini çıxara bilmir, dözür. Bu məsələyə münasibət bildirən S.Fədai deyir ki, bu, qadının hansı situasiyada və hansı şiddetə məruz qalmasına bağlıdır: "Bizdə adətən şiddet deyiləndə qadının döyülməsi, ağır zədələr alması nəzərdə tutulur. Halbuki, psixoloji və mənəvi şiddetin özü də insan həyatını çətinləşdirir və təhlükə altına salır. Bütün hallarda şiddetə məruz qalan qadın özü başa düşməli, dərk etməlidir ki, bunu ona yaşatmağa heç kimin haqqı yoxdur. Onun nəinki qadın, insan kimi hüquqları pozulub və o, öz hüququnu müdafiə etməlidir. Bunun üçün isə ilk növbədə, insan kimi öz həyatına, fikirlərinə dəyər verməli və öz hüququnu bilməlidir. Bilmirsə, öyrənməli, hüquqi dəstək almalıdır. Şiddətə məruz qalan qadınların durumu, hansı həyat tərzini, hansı düşüncə və psixologiyada olan insanlarla yaşadığı məlumdur. Deyə bilərsiniz ki, bozun hüququnu bilmək, müdafiə etmək də yetmir. Qarşısındaki insana bunu izah edə bilmir, bacarmır. Qorxur. Nədən qorxur? Onları ilk olaraq qorxudan və bu qərardan çəkindirən, ailələrinin boşanmış qızı qəbul etməməsi, cəmiyyətin boşanmış qadına olan tənəli reaksiyası, təkbəsına bu həyatla bacarmaq gücünün, maddi təminatın olmamasıdır".

Əxlaqsız damğası ilə yaşamaqdan qorxub zoraklığa dözən qadınlar

Qadınların həyat hekayələrinə istinad edərək bir önəmli məqamı vurgulayan S.Fədai deyir ki, kişilər şiddet göstərdiyi qadınların onlarla yollarını ayıracalarını öyrəndikləri halda həyat yoldaşlarını təhdid etməyə başlayırlar: "Təhdid edirlər ki, məndən bosansan, səni hər kəsin yanında əxlaqsız kimi təqdim edəcəm, hətta bunu "sübut edərək" analıq hüququndan məhrum edəcəm, övladların sənin üzünə baxmaq istəməyəcək və s. Məhkəmə sistemlərindəki boşluq da qadının əleyhinə işləyir. Və onlar əxlaqsız damğası ilə yaşamaqdakı qorxusundan illərlə şiddetə dözmək məcburiyyətində qalırlar".

Əxlaqsız damğası ilə yaşamaqdan qorxub zoraklığa dözən qadınlar

SEVİNC FƏDAİ: "ANCAQ DAXİLİ MƏNƏVİ VƏ İQTİSADI GÜCÜNƏ GÜVƏNƏN QADIN ÖZ HÜQUQLARINI MÜDAFİƏ EDƏRƏK BÜTÜN MANEƏLƏRİ AŞA BİLƏR"



"Özünə güvənən qadınlar bütün maneələri aşa bilərlər"

İB sədrinin sözlərinə görə, ancaq daxili mənəvi və iqtisadi gücünə güvənən qadın öz hüquqlarını müdafiə edərək bütün maneələri aşa bilər: "Şiddətə məruz qalan qadının qərar verəkən, əvvəlcə psixoloji dəstək alması da yaxşı olar. Çünkü yaşadığı həyatdan dolayı həmin mərhələdə doğru qərar vermek, eləcə də öz qərarının arxasında dayanmaq iqtidarında olmaya bilər. Onu da deyim ki, əgən qadının təhsili, savadı, dünyagörüşü yoxdursa, şiddetdən qurtulmaq üçün hansı mərhələləri keçəcəyini bilmirsə, qadın hüquqlarını müdafiə edən kəslərə, təşkilatlara müraciət etsin".

Başlarını dərdə salmaq istəməyən qonşular...

S.Fədai nəzərə çatdırır ki, dəfələrlə qonşu evdə qadının və ya uşağın döyülməsindən narahat olan insanlar olub ki, hansı addımı atacaqlarını bilməyiblər və ya bildikləri halda etməyiblər. Niyə? Çünkü insanlar üçün ictimai məsuliyyət anlayışı o qədər də əhəmiyyət kəsb etmir: "Onlar öz rahatlıqlarını, sakitliklərini pozmaq istəmir, loru dildə desək, başlarını dərdə salmaq istəmirlər. Məsələn, gedib şiddet göstərən şəxslə bir qonşu kimi səhbət etməyə çalışsalar, görəcəkləri reaksiya təxminən bəllidir. Polisə müraciət etsələr, yenə də onlar izahat verməli, prosesin içində olmalıdır. Üstəlik, bu addımı atanların özləri də şiddetə məruz qalan qadının şikayətçi olmaması ilə çətin vəziyyətə düşsür və əksəriyyət o çətinliyə düşməyi gözə alırm. Amma düşünsək ki, qonşu evdə təhlükədə olan bir insan həyatıdır və biz o həyatı xilas etmək üçün addım ata bilərik. On azından həmin qadın mənəvi dəstəyi hiss edər, özündə güc tapar. Və ya ona müraciət edə biləcəyi ünvanelərlə əlaqləndir-

mək olar. Ümumilikdə, bu mənada maarifləndirilməyə, bilgilənməyə ehtiyacı olan xanımlarla səhbətlər aparılmalıdır. Yəni hər kəs öz bacardığını cəmiyyət üçün əsir gəməməlidir.

"Zəmanənin "Başını aşağı sal, öz həyatını yaşa" tövsiyəsi

Həmsəhbətim bildirir ki, tutaq ki, biz sadəcə öz övladımızı, öz ailəmizi düşünüb yaşayırıq, ancaq sabah anası döyülen o uşağından dolayı travmalar müəyyən formada bizim övladımızı da incidəcək və ya ziyan vurmaq olacaq: "Elə ictimai məsuliyyət hissini aşılamaq məhz ailədən, bağçadan, məktəbdən başlamalıdır. Təəssüs ki, indi zəmanənin dəyişməsi, insanların azınlamışmasını səbəb göstərərək, hər kəs övladına və ya ailəsinə ancaq "başını aşağı sal, öz həyatını yaşa" tövsiyəsi verilir. Amma deyim kimi, yaşadığın, övladının formalaşlığı mühit çox vacibdir və bu mühiti sağlamlaşdırmaq üçün hər kəs öz beyni və ürəyi ilə çalışmalıdır".

"Şiddətə məruz qalmış qadının hüquqlarının bərpası mümkündür"

Müsahibim qeyd edir ki, bu gün qlobal səviyyədə sosioloqların apardığı araşdırmların statistik noticəsinə görə, dönya-da hər 3 qadından biri fiziki, psixoloji və mənəvi şiddetə məruz qalır. İnsanlığın, bəşəriyyətin özünü ən ali inkişaf səviyyəsinə çatdığını, bərabərlik və humanizm prinsiplərinin ön planda olduğu bir dövrdə belə bir statistika əlbəttə ki, insanlıq adına olduqca utancverici bir haldir: "Hər il istər müvafiq dövlət qurumları, isterə də QHT-lər və ictimai birliliklər tərəfindən yüzlərlə mərafətindən tədbirləri keçirilib, insanların arasında dialoq və anlaşmanın təmol prinsipləri izah edilsə də, cəmiyyətdə sid-

dət və zoraklıq hallarına tez-tez rast gəlinir. Təbii ki, yaşadığımız cəmiyyətdə qanunların alılıyi prinsipi, məhkəmə-hüquq sisteminin ədalətli təşkili sayesində hər hansı bir formada şiddetə məruz qalmış insanın, o cümlədən qadının hüquqlarının bərpasını təmin etmək mümkündür. Bunun üçünsə qadın ilk növbədə yaşadığı şiddet formasının fərqinə varmalıdır. Onu aradan qaldırmaq, öz hüquq və haqlarının bərpası və təmin edilməsi üçün də hüquqi yollara baş vurmalı, şiddetin növünə görə məhkəməyə və ya həmin problemin həllinə məsul olan dövlət qurumuna müraciət etməli, ona yardımçı ola biləcək QHT və ictimai birliliklərin yardımından istifadə etməlidir. Təbii ki, bu şiddet hali, hüquq və haqların pozulması məhfumox çok genişdir, onları ayrı-ayrılıqla təsnifləndirmək və hər biri üçün qanunvericilikdə göstərilən hal və müddəaları, cəza, aradan qaldırılma formalarını hüquqsunaslar daha detallı izah edə bilər".

Məruz qaldıqları şiddəti unudub ailəsini qorumağa üstünlük verən qadınlar...

S.Fədainin sözlərinə görə, bəzən fikirlər səsləndirirler ki, qadın hüquq müdafiəçiləri susur. Amma belə deyil, çünkü onların hüquqlarını müdafiə etdikləri qadınlar qararlarının arxasında sona kimi dayana bilmirlər: "Onlar gördükleri şiddəti tezliklə unudur və ya unudub həmin ailəni qorumağa üstünlük verirlər. Amma şiddətin baş verdiyi ailəyə ailə demək mümkün deyil axı. Ona görə də qadınların hər şeydən əvvəl bir insan və şəxsiyyət kimi özlərinə saygı duyduğunu görmək və döyülməyə, söyləməyə layiq olmadıqlarını anlamları-nı görmək sevindirici olardı".

"Heç bir üsul kömək etmirsə, çıxış yolu boşanmaqdır"

Şiddətdən qorunmağın yolunu şiddet gördüyü evdən uzaqlaşmaqdə görən IB sədrinin sözlərinə görə, bütün hallarda qadının fiziki gücü ona qarşı durmağa yetmir: "Psixoloji şiddetə məruz qaldıqda danışmaqla, problemləri müzakirə etməklə, ailə psixoloquna müraciət etməklə vəziyyətdən çıxış yolu tapmaq olar. Heç bir üsul kömək etmirsə, çıxış yolu boşanmaqdır. Bunun üçün qadın özündə o gücү, o təfəkkürü, özünə inamı formalasdırımalıdır. Ailə qurana qədər və sonra da daim özünü inkişaf etdirməlidir. Çünkü heç kim hər hansı çətin situasiyadan sigortalanmayıb, kifayət qədər çətinliklərlə üzləşirik və problemlərin öhdəsindən gəlmək üçün gücə sahib olmaq lazımdır. Gücü də bize təhsilimiz, intellektimiz, dünyagörüşümüz, sağlam ətrafımız, işimiz və maddiyyatımız qazan-dır".

Könül Oruc